

Müstəqil mətbuatın və söz azadlığının qarantı

Milli mətbuatımız 140 illik tarixi ərzində zəngin, uğurlar ve məhrumiyyətlərə dolu şərəfli bir tarixi inkişaf yolu keçmişdir. Xalqın milli şüurunun, mədəniyyətinin formallaşmasında, mərifçilik ideyalarının yayılmasında mətbuatımızın əvəzsiz rolü danılmazdır.

Mətbuat, söz ve fikir azadlığının formallaşmasında, inkişaf etməsində XX əsrin sonuncu onillikləri və müstəqilliyimizin ilk illəri ayrıca tarixi əhəmiyyətə malidir. Məhz bu dövr Azərbaycan xalqının ümummilliliyi Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana birinci şəxs kimi rəhbərliyə getirildikdən sonra Azərbaycanda diger Sovet respublikalarından fərqli olaraq mətbuatda və ədəbi sahədə bu vaxtadək təsadüf olunmayan tendensiyalar üzə çıxmışa başlayırdı. Kütüklər informasiya vasitələrində tənqidli fikirlərin, fərqli düşüncələrin yer almazı, mətbuatın o zamankı şərtlərin verdiyi imkanlar daxilində sərbəstləşməsi prosesi güclənməyə başlamışdı. Bu dövrdə Heydər Əliyevin ən böyük xidmetlərindən biri yaradıcı insanlara, yazıçılara və jurnalistlərə yüksək qayğı, diqqət göstərməsi ilə yanaşı, milli düşüncənin, milli mənəviyyatın himayəçisi kimi xalqın gələcəyi baxımından tarixi əhəmiyyət daşıyan bir prosesin formallaşmasına dəstək olması idi. Keçmiş SSRİ məkanında Heydər Əliyevin rəhbərlik illəri yeganə dövrdür ki, bu illərdə Azərbaycanda heç bir yaradıcı insan əsərlərinə görə təzyiqlərə məruz qalmamışdır. Əksinə, Ulu Öndər milli məsələlərin geniş təbliğ olunmasına daha çox şərait yaradırdı.

Ötən əsrin 70-ci illərində milli məfkure xarakterli əsərlərin nəşrində, belə nümunələrin dərc olunduğu "Qobustan", "Ulduz" kimi ədəbi jurnalın nəşrinin davam etdirilməsində Heydər Əliyevin müstəsna rolü vardı. Ulu Öndər vəzifəsindən və nüfuzundan istifadə edərək milli ruhlu yaradıcı insanları himayəsi altına



alır, onların Sovet rəhbərliyi tərəfindən cəzalandırılmasının qarşısını kəsmeye nail olurdu. Bütün bunlar XX əsrin 80-ci illərinin sonlarında milli azadlıq hərəkatının başlanması dövründə xalqımızın milli şüurunun yüksəlməsində, yarana biləcək ideoloji boşluğun doldurulmasında mü hüüm tarixi rol oynadı. Ümummilliliyi Heydər Əliyev Azərbaycan xalqının müstəqilliyini əlde etməsində ona işiq tutacaq milli ideologianın esasını hələ illər önce, böyük uzaqgörənliliklə, sağlam təməllər esasında qura bilmişdi.

Azərbaycan müstəqilliyini qazandığı ilk illərdə bütün sahələrdə olduğu kimi, kütüklər informasiya vasitələrinin fəaliyyətində de ciddi problemlər yaranmış, mətbuat öz funksiyasını yerinə yetirməkdən uzaqlaşmışdı. Söz və mətbuat azadlığı adı altında yaranmış xaos, həm də maddi-texniki bazanın dağılması mətbuatın öz rolunu yerinə yetirməsinə imkan verdi.

Dahi rəhber Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyətə gəlməsi, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafında, fikir plüralizminin yaranmasına da mü-

hüm dəyişikliklərin başlanlığını qoyma.

Ulu Öndər böyük dövlət xadimi, təcrübəli siyasetçi kimi dövlətçiliyin, demokratik dəyərlərin formallaşması və inkişafında mətbuatın rolunu yüksək qiymətləndirməyi bacarırdı. Yeni dünyəvi dəyərlərə söykənən söz azadlığının inkişafında, milli dövlətçilik enənələrinin formallaşmasında mətbuatın əhəmiyyətini başa düşən Ümummilliliyi Lider bunun üçün dövlətin qayığının və dəstəyinin də vacibliyini bildirdi. O, dövlət rəhbəri kimi jurnalistlərlə six temasda olmağa, onları dinləməyə və suallarını cavablandırımağa hər zaman diqqət və hörmətlə yanaşırdı.

Ümummilliliyi Heydər Əliyevin söz və mətbuat azadlığı istiqamətindəki əmeli işlərinin önündə 1995-ci ildə qəbul edilmiş Konstitusiyada bu barədə müvafiq maddənin təsbit olunması dayanır. Ulu Öndərin bila-vasite rəhbərliyi ilə yaradılan bu Əsas Qanunun 50-ci maddəsində hər kəsin fikir azadlığı və informasiya almaq hüququ öz əksini tapmışdır. Ulu Öndər mətbuatın inkişafında, fikir plüralizminin yaxşılaşdırılması, onlara

dövlət qayığının artırılması baxımından ciddi işlər görmüşdür. Belə ki, onun 24 noyabr 1997-ci il tarixli sərəncamı ilə "Qobustan", "Ulduz" jurnalı, "Ədəbiyat qəzeti" dövlətin himayəsinə götürülmüş, bu nəşrlərin davamlı fəaliyyətinə şərait yaradılmışdır.

Ümummilliliyi Liderin söz və mətbuat azadlığı sahəsindəki addımları içərisində en yüksək tarixi əhəmiyyəti yerlərdən birini Azərbaycanda ilk dəfə mətbuat üzərində dövlət nəzarətini ləğv edən senzuranın aradan qaldırılması olmuşdur. 6 avqust 1998-ci ildə ulu öndər Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman imzaladı. Bu, müstəqil Azərbaycanın demokratik inkişafı yolunda atılmış böyük və tarixi addım idi.

Ele həmin ilin son aylarında kütüklər informasiya vasitələrinin əlavə dəyər vergisindən azad edilməsi haqqında qərarın verilməsi bu sahəyə dövlət qayığının yüksək təzahürü idi.

Dahi liderin Azərbaycan mətbuatının inkişafı naminə həyata keçirdiyi tədbirlər həm rəsmi dövlət KİV-nin, həm də müstəqil

və müxalif yönü mətbuatın tərəqqisine müabit şərait yaradırdı. Ümummilliliyi Lider azad və müstəqil kütüklə informasiya vasitələrinin inkişaf etməsi, demokratik dəyərlərin güclənməsi baxımından da qayığını əsirgəmirdi. Büyük dövlət adamı müasir dünənda azad sözün, siyasi plüralizmin dövlətçiliyin inkişafında və möhkəmlənməsindəki rolunu uzaqgörənliliklə, düzgün qiymətləndirir, bu yoldan dönməyəcəyini açıq bəyan edirdi: "Bizim ümumi məqsədimiz mətbuatda daha da çox azadlıq verməkdir. Söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiani bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir. Bilin, bu, mənim səmimi sözlərimdir. Sözlər deyil, bu, mənim siyasetimin bir hissəsidir... Ancaq bir şeyi bilmək lazımdır ki, biz bu yolla gedirik və bunu etmək istəyirik."

Ulu Öndərin mətbuatın inkişafı naminə etdikləri, təbii ki, bunlarla yekunlaşmındı. 2000-ci ildə "2000-2001-ci illərdə kütüklə informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması" haqqında tədbirlər programı" qəbul edilmiş, 2001-ci ilin dekabr ayında bütün KİV-in "Azərbaycan" Nəşriyyatına olan borcları Ümummilliliyi Lider tərefindən ləğv edilmişdir.

Heydər Əliyev vaxtaşısı KİV rəhbərləri, jurnalistlərlə görüşlər keçirir, onların problemləri ilə maraqlanır, çətinliklərini aradan qaldırır və öz tövsiyələrini bildirirdi. Belə görüşlərdə o, azad sözə verdiyi dəyəri dile gətirir, jurnalistləri daha yaxşı, peşəkar işləməyə yönəldirirdi: "Azərbaycan Prezidenti kimi mən mətbuat azadlığının təminatçısıyam. Bu gün də sizə deyirəm, təminatçısıyam. Hesab edirəm ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı tam təmin olunubudur".

Ulu Öndərin mətbuat qayığının neticəsi idi ki, 2001-ci ildə Heydər Əliyev "Jurnalistlərin dostu" seçilmiş, mətbuat nümayəndələri tərefindən mükafatlandırılmışdır. O bu mükafatı çox yüksək qiymətləndirir və bəyan edirdi: "Mən Azərbaycanda söz və mətbuat azadlığının təminatçısıyam və heç kimə imkan vermemə ki, bu prinsiplər pozulsun!"

Heydər Əliyevin məqsədi Azərbaycan mətbuatını dövlətçiliyə xidmət, azərbaycançılıq ideologiyası və ümumbəşəri dəyərlərə hörmət prinsipləri çərçivəsində inkişaf etdirmək olmuşdur. Zaman göstərdi ki, Ulu Öndərin bu uzaqgörənlilik özünün tarixi təsdiqini tapmışdır.

Taleh Turqut,
"iki sahil"